

Nümunəvi uşaq incəsənət məktəbi



Respublikamızda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəbləri arasında Bakı şəhərindəki Vaqif Mustafazadə adına 2 sayılı Uşaq İncəsənət Məktəbi nümunəvi məktəblərdən biridir.

Məktəb 1940-cı ildən fəaliyyət göstərir. Bu illər ərzində məktəbdə bir çox tanınmış musiqiçilər təhsil almışlar. Onlar indi nəinki respublikamızda, eyni zamanda xarici ölkələrdə də ad-san qazanmışlar. Bu gün adını daşıyan məşhur musiqiçi, pianoçu-cazmen, qeyri-adi istedad sahibi, dünya miqyaslı musiqiçi Vaqif Mustafazadə bu məktəbdə təhsil almışdır. 2 nömrəli məktəb nəinki rayon, eyni zamanda respublika tədbirlərində də fəal iştirak edir. Elə bunun nəticəsidir ki, onların bir çoxu respublika, beynəlxalq müsabiqələrin laureatı və təqaüdçüsüdür. Məktəbin direktoru, əməkdar artist, təcrübəli musiqiçi Akif Süleymanla söhbət edərkən

qeyd etdi ki, məktəbdə yaranmış qabaqcıl təcrübənin nəticəsidir ki, hər il bu məktəbin onlarla məzunu respublikamızın incəsənət təmayüllü ali və orta ixtisas məktəblərinə daxil olurlar.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2014-cü ildən bu məktəbə rəhbərlik edən Akif müəllim sözün əsl mənasında burada əsaslı dönüş yaratmış və bir çox məktəbdaxili islahatlar aparmışdır.

Məktəbdə yaradılan vokal, xalq çalğı alətləri, fortepiano, simli alətlər, rəsm, xoreoqrafiya, nəfəs, zərb alətləri və nəzəriyyə şöbələri fəaliyyət göstərir.

Akif müəllim qeyd etdi ki, məktəbdə Q.Qarayevin 100 illiyinə, Xocalı soyqırımına, Novruz bayramına, Konservatoriya günü, Musiqi günü və Uşaqların müdafiəsi günü, dahi bəstəkarların həyatına həsr olunmuş günlər, Dirçəliş günü, Bayraq günü və sair təqvim günlərinə həsr olunmuş tədbirlər keçirilmişdir. Heç şübhə yoxdur ki, məktəbin müəllim və şagird kollektivi rayon icra hakimiyyəti və Bakı şəhər mədəniyyət baş idarəsinin təşkil etdiyi tədbirlərdə də fəal iştirak edir.

Qeyd etməliyik ki, son zamanlar Bakı şəhər mədəniyyət baş idarəsinin qayğısı nəticəsində məktəbin maddi-texniki bazası və musiqi alətlərinə tələbatı məsələsində də dönüş yaranmışdır.

Bu günlərdə məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mədəni-kütləvi musiqili tədbir olmuşdur.

Tədbirdə Q.Qarayev, P.Çaykovski, V.Mustafazadə, İ.Bax,



N.Paqanın, R.Mirişli, F.Şuben və başqa bəstəkarların əsərləri şagirdlərdən Dəriya Hüseynova, Rəhimə Tağıyeva, Əli Salayev, Lalə Əliyeva, Fərəc Hacıyev və başqalarının ifasında uğurla ifa olunmuşdur.

Zabit CAVADOV,
"Respublika".